

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən xam neftin (qaz kondensatı daxil olmaqla) statistikasına üzrə GSBPM-in (Statistik Biznes-Prosesin Ümumi Modeli) tətbiqi təcrübəsi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənləşdirilməsi	Xam neft statistikasına üzrə tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiyaya, sorğu, təqdimat, istifadəçilərin tələbi, əmrlər, sərəncamlar	Avrostat, BEA, BP, JODİ, DSK	rəsmi statistika hesabatlarının təkmilləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Xam neft statistikasına üzrə tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiyaya, sorğu, təqdimat, istifadəçilərin tələbi, əmrlər, sərəncamlar	Avrostat, BEA, BP, JODİ, DSK	məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlar (sərəncam, qərar və s.) baxış	Xam neftlə əlaqəli mərkəzi dövlət orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Sərəncam, qərar, hesabatlar, təqdimatlar	Siyasətçilər	Yeni təkliflərin müəyyənləşdirilməsi
1.1.2	Komitənin əmr və qərarlarının tələbləri	Energetika məhsullarının uçotu ilə əlaqəli Dövləstatkomun əmr və qərarlarına baxış	Hesabatlar, təqdimatlar	DSK	yeni təklif və istiqamətlərin müəyyənləşdirilməsi
1.1.3	Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili	Xam neft üzrə Avrostat, BEA, BP, JODİ-dən daxil olmuş materiallara baxış	Xam neft üzrə Avrostat, BEA, BP, JODİ-dən sənədlər	Avrostat, BEA, BP, JODİ üzrə məlumat mənbələri və nəşrlər	xam neftin statistikasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi
1.1.4	İstifadəşilərlə görüşlərin təşkili və təhlili	Energetika statistikasının təşkilinə dair istifadəşilərlə görüşlərin təşkili və təhlili	Görüşlərin, iclasların protokolları	DSK	yeni təklif və istiqamətlərin müəyyənləşdirilməsi
1.2	Tələbatın müzakirəsi və təsdiqi	Xam neft üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar ARDNŞ və SEN ilə müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi	ARDNŞ və SEN -dən daxil olmuş təkliflər	ARDNŞ, SEN, DSK	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar
1.2.1	Maraqlı tərəflərlə məsləhətləşmə	Hesabat təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK	təkliflərin müzakirəsi və təhlili
1.2.2	Məlumatların mövcudluğunun araşdırılması	Məlumatların mövcudluğunun araşdırılması	Sənaye və tikinti statistikasına şöbəsinin iş bölgüsü	DSK	Yeniləşmə
1.2.3	Məsələnin elmi-metodoloji şuraya təqdim olunması	Hesabat formalarının/metodoloji materialların layihəsinin elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması	ARDNŞ və SEN ilə razılaşma məktubları	ARDNŞ, SEN, DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı

1.2.4	Rəsmi razılığın əldə edilməsi	Hesabat formalarının/metodoloji materialların layihəsinin elmi-metodoloji şüaranın müzakirəsinə təqdim olunması	Metodoloji şurada bəyənilmiş layihənin ARDNŞ, SEN ilə razılaşdırılması	ARDNŞ,SEN, DSK	ARDNŞ və SEN-dən daxil olmuş razılıq məktubları
1.2.5	Tələbatın təsdiq olunması	Hesabat formalarının/metodoloji materialların layihəsinin elmi-metodoloji şüaranın müzakirəsinə təqdim olunması	ARDNŞ və SEN-dən daxil olmuş razılıq məktubları və elmi-metodoloji şüaranın rəyi	ARDNŞ,SEN, DSK	Dövlətstatkomun sərəncam və qərarları
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Çıxış statistik məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi	Dövlətstatkomun sərəncam və qərarları	DSK	Dəyişkən konseptual anlayışların göstərildiyi cədvəllər
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların eyniləşdirilməsi	Standartlar, anlayışların yoxlanılmasına nəzarət	DSK	Təkmiləşdirilmiş konsepsiyalar
1.4.1	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Qanunvericilik	DSK	Təkmiləşdirilmiş konsepsiyalar
1.4.2	Göstəricinin digər sahələrdə uyğunluğu	Göstəricinin digər sahələrdə uyğunluğu	Digər sahələrin materialları	DSK	Təkmiləşdirilmiş konsepsiyalar
1.4.3	Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması	Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması	Beynəlxalq göstəricilərin materialları	DSK	Təkmiləşdirilmiş konsepsiyalar
1.5	Məlumatların və metaməlumatların uyğunluğunun yoxlanılması	Daxili və xarici mənbələrin müəyyən edilməsi	Elmi-metodoloji Şurada bəyənilmiş layihənin ARDNŞ, SEN ilə razılaşdırılması Dövlətstatkomun sərəncam və qərarları	DSK	Müqavilələr, strategiyalar, təhlillər
1.5.1	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Statistik vahidlərin müəyyənləşdirilməsi maraqlı tərəflərlə məsləhətləşmə	Təhlillər, sazişlər	DSK	Statistik vahidlərin müəyyənləşdirilməsi
1.5.2	İnzibati məlumat mənbələrin öyrənilməsi	İnzibati məlumat mənbələrin öyrənilməsi	Təhlillər, sazişlər	DSK	İnzibati mənbənin müəyyənləşdirilməsi
1.5.3	İnzibati mənbələrinin metodologiyasının təhlili	İnzibati mənbələrinin metodologiyasının təhlili	Təhlillər, sazişlər	DSK	İnzibati mənbələrindən istifadə üzrə Metodologiya
1.5.4	Metaməlumatların mövcudluğunun yoxlanılması	Metaməlumatların mövcudluğunun yoxlanılması	Təhlillər	DSK	İtkin məlumatların strategiyası və metaməlumatlar
1.5.5	Hüquqi çərçivələrin müəyyənləşdirilməsi	Hüquqi şərhlərin, məktubların, məlumatların toplanması haqda bir həll tapmaq	Təhlillər, sazişlər	DSK	Hüquqi şərh, qeydlər, məktublar, məsələlərin həlli üçün axtarış

1.6	İqtisadi əsaslandırılmanın hazırlanması	İş planının lahiyəsinin hazırlanması, bütçənin müəyyənləşdirilməsi	Layihələr, qiymətləndirmələr	DSK	İş planı, bütçə
1.6.1	Risqlərin təhlili	Risqlərin və faydaların qiymətləndirilməsi
1.6.2	Xərclərin qiymətləndirilməsi	Xərclərinin hesablanması və müəyyənləşdirilməsi	Təhlil, maliyyə sənədləri və sərəncamlar	DSK	Xərclərin sənədləri
1.6.3	Təsdiq və başlanğıc (start)	Bütçənin təsdiqi	Xərc maddələri, maliyyə sənədlərinin layihəsi	DSK	Təsdiqlənmiş bütçə
1-ci mərhələnin yekunu. Qəbul edilmiş layihələr və planlar					
2	Layihələndirmə	Hesabat formalarının (06-hasilat (neft, qaz) 1-TİG (neft), 1-balans (neft)) doldurulmasına dair göstərişlərin və formaların fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1	Çıxış məhsulunun layihəsi	Çıxış cədvəllərinin layihəsi və məhsullar	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması və razılaşdırılması	Məhsulların keyfiyyəti üçün məqsədlərin müəyyənləşdirilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.2	İnformasiya massivlərinin təyini	İnformasiya massivlərinin təyini	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.3	Metaməlumatların hazırlanması	Hesabatların, metaməlumatların doldurulmasına dair təlimatların təkmilləşdirilməsi	Metaməlumatlar	DSK	Təkmilləşdirilmiş metaməlumatlar
2.1.4	Məlumatların və metaməlumatların saxlanması və mühafizə edilməsi tələblərinin müəyyənləşdirilməsi	Məlumat və enerji üzrə metaməlumatların qorunması üçün qaydaların müəyyənləşdirilməsi	Proseduralar	DSK	Məlumatların saxlanması üçün proseduralar
2.2	Göstəricilərin izahlarının layihəsi	Dəyişən layihənin təsviri, müayinələr, registr	Müqavilələr, qətnamələr, registr	DSK	Izahların uyğunluğu
2.2.1	Izahların hazırlanması və razılaşdırılması	Izahların hazırlanması və razılaşdırılması	Razılaşma məktubları	DSK	Izahların uyğunluğu
2.2.2	Izahların təsdiqi	Registrin aktuallaşdırılması	Qərarlar	DSK	Aktual registr
2.2.3	Izahların inteqrasiyası	Registrin dəqiqləşdirilməsi	Registr	DSK	Aktual registr
2.3	Məlumatların toplanması metodologiyasının	Hesabatın əhatə dairəsinin müəyyənləşdirilməsi	Metaməlumatlar	ARDNŞ, SEN, DSK	Metaməlumatların layihəsi

	layihəsi				
2.3.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Neft statistikasının aparılmasına dair metodologiyanın hazırlanması və razılaşdırılması üçün yazılı müraciət olunması	Metaməlumatların layihəsi	ARDNŞ, SEN, DSK	ARDNŞ və SEN ilə yazılı razılaşma (məktub)
2.3.2	Elmi-metodoloji şurada metodologiyanın müzakirəsi	Neft statistikasının aparılmasına dair metodologiyanın təsdiq edilməsi	ARDNŞ və SEN tərəfindən razılaşma məktubları	ARDNŞ, SEN, DSK	Elmi-metodoloji şuranın sənədləri və ya sərəncamlar
2.3.3	Metodologiyanın təsdiqi	Neft statistikasının aparılmasına dair metodologiyanın təsdiqi	ARDNŞ, SEN ilə, Elmi-metodoloji şurada razılıq haqqında məktubları	ARDNŞ, SEN, DSK	Metodologiyanın təkmilləşdirilməsi barədə qərar
2.3.4	Metodologiyanın icrası	Metodologiyanın icrası	Məktublar, göndərilən sənədlərin jurnalı	DSK	Metodologiya
2.4	Seçmənin (müşahidənin) məcmu hüdudlarının və metodologiyasının layihəsi	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə planı	DSK	Aktual register
2.4.1	Layihə çərçivəsi	Seçmə çərçivəsinin müəyyənləşdirilməsi	Seçmə planı	DSK	Vahidlərin siyahısı
2.4.2	Seçmə metodologiyasının layihəsi	Seçmə planının tərtibi	Seçmə planı	DSK	Metodologiya
2.5	Statistik əməliyyatların metodologiyasının layihəsi	Statistik əməliyyatların metodologiyasının layihəsi	Elmi-metodoloji şuranın razılıq haqqında məktubları	DSK	Statistik məlumatların işlənməsi metodologiyası
2.5.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Metodologiyanın hazırlanması və razılaşdırılması	Hesabatlar	DSK	Metodologiya
2.5.2	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Elmi- şuranın razılıq haqqında məktubları	DSK	Metodologiya
2.5.3	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqi	Təsdiq üçün metodologiya	DSK	Təsdiqlənmiş metodologiya
2.6	İstehsal sisteminin və texnoloji prosesin layihəsi	Xam neft məlumatlarını özündə əks etdirən hesabatların statistik işlər proqramında əks etdirilməsi	Sənaye və tikinti statistikasının iş planı	DSK	İş planının hazırlanması
2.6.1	İstifadəçi tələblərinin təsnifatının hazırlanması	Enerji statistikasının haqqında sorğu üzrə tələblər	İstifadəçi tələbatı	DSK	İstehsal sistemi
2.6.2	Cədvəlin hazırlanması	İş planında baxılmalı məsələlər	Plan, metodologiya,	DSK	Plan

			qərarlar		
2.6.2	Layihəyə baxış	İş planına, cədvəllərə baxış	Plan	DSK	Hazırlanmış iş planı
2.6.3	İş planlarının təsdiqi	Statistik işlər proqramının təsdiqi	Statistik iş planı	DSK	İş planının təsdiqi
2-ci mərhələnin yekunu. İstehsal sisteminin yaradılması					
3	Quruluş	Proses komponentlərini yaratmaq	Alətlər	DSK	İstehsal sistemi
3.1	Məlumatların toplanma vasitələrinin yaradılması	Sistemin yaradılması	Məsələlər, alətlər	DSK	İstehsal sistemi
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Proses komponentlərinin yaradılması	Alətlər	DSK	Yaradılma komponentləri
3.2.1	Texniki dəstək imkanlarının yaradılması	Texniki yardım məsələləri	Texniki məsələlər	DSK	Texniki yardım
3.2.2	Proqram təminatının hazırlanması	Hesabatların online qaydada toplanması üçün proqram təminatının hazırlanması	Texniki məsələlər	DSK	Proqram təminatı
3.3	Texnoloji prosesin formalaşdırılması	Hesabatların təminatının hazırlanması	Məsələ qoyuluşu	DSK	Hesabatlar
3.4	İstehsal sisteminin sınaqdan keçirilməsi	İstehsal sisteminin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.5	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.6	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Kadrlar, istehsal sistemi	DSK	Səriştə, istehsal sistemi
3.6.1	İstehsal sisteminin tətbiqinin kadrlara öyrədilməsi, texniki dərslərin keçirilməsi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
3.6.2	İstehsal sisteminin tətbiqi	İstehsal sisteminin tətbiqi	Prosesin sənədləşdirilməsi	DSK	İstehsal sisteminin tətbiqi
3-cü mərhələnin yekunu. İstehsal sistemi					
4	Məlumatların toplanması	Məlumatların toplanması	Məlumatlar	DSK	Məlumatlar
4.1	Seçmənin aparılması	Xam neftin hasilatı, emalı (istehlakı), idxalı, ixracı ilə məşğul olan bütün təsərrüfat subyektlərinin hesabat registrinə daxil edilməsi	Seçmənin müəyənləşdirilməsi	DSK	06-hasilat (neft, qaz) 1-TİG (neft), 1-balans (neft) hesabatların təqdim edən statistik vahidlərin siyahısı
4.2	Məlumatların	Məlumatların	hesabatlar		Məlumatlar

	toplanmasına hazırlıq	toplanmasına hazırlıq		DSK	
4.2.1	Kadrların seçilməsi və təlimi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
4.2.2	Sorğu vərəqələrinin (hesabat formalarının) və digər materialların nəşri və paylanması elektron versiyalara girişin təmini	Dövlətstatkomun veb sahifəsində xam neftin hasilatı, emalı (istehlakı), idxalı, ixracı ilə məşğul olan bütün statistik vahidlər üçün hesabatlara girişin təmin edilməsi	hər bir hesabat (06-hasilat (neft, qaz) 1-TİG (neft), 1-balans (neft)) üçün nəzərdə tutulmuş statistik vahidlərin registri	DSK	Məlumatlar
4.2.3	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	06-hasilat (neft, qaz) 1-TİG (neft), 1-balans (neft) hesabatların online rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK	Proqram təminatı
4.3	Məlumatların toplanmasının həyata keçirilməsi	Hesabatların online rejimdə toplanması	Məsələ qoyuluşu	DSK	Məlumatlar
4.3.1	Tələb olunan məlumat	YSO, BHM və Aparatın sahə şöbələri üçün iş planlarının tərtibi	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Cədvəl
4.3.2	YSO, BHM və Aparatın sahə şöbələrindən aralıq hesabatların alınması	06-hasilat (neft, qaz) 1-TİG (neft), 1-balans (neft) hesabatların online rejimdə toplanması	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Məlumatlar
4.4	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK	Məlumatlar
4-cü mərhələnin yekunu. Məlumatların toplanması					
5	Məlumatların işlənməsi	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, impyutasiya, çəki-lərin hesablanması	Məlumatlar	DSK	Statistika məlumatları
5.1	Məlumatların birləşdirilməsi	Əlaqə məlumat mənbələri və statistik registr	Məlumatlar və registr	DSK	Məlumatların inteqrasiyası
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Təsnifləşdirmə və kodlaşdırma	Ölçü vahidləri	DSK	Məlumatlar
5.3	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Məlumatlar	DSK	Məlumatların yoxlanılması
5.3.1	Məlumatların ilkin yoxlanılması	Onlaynda hesabatların yoxlanılması	Məlumatlar	DSK	Məlumatların keyfiyyəti
5.3.2	Avtomatik nəzarət və düzəlişlərin edilməsi	1-TİG (neft), 06-hasilat (neft, qaz) hesabat məlumatlarının düzgünlüyünün yoxlanılması	Uyğunsuzluğun qeydiyyatı jurnalı	DSK	Məlumatların keyfiyyəti
5.4	Məlumatların impyutasiyası	Təkrarlanan səhvlər və itkin məlumatların müəyyənləşdirilməsi	Məlumatlar	DSK	Hesablanmış məlumat

5.4.1	İmputasiya elementlərinin təyin olunması	İmputasiya elementlərinin təyin olunması	Məsələ qoyuluşu	DSK	Məlumatlar
5.4.2	İmputasiyanın aparılması	İmputasiyanın aparılması	BHM tərəfindən təstiqlənən qeydlər	DSK	Məlumatlar
5.4.3	İmputasiya üzrə qeydlərin aparılması	İmputasiya üzrə qeydlərin aparılması	BHM tərəfindən təstiqlənən qeydlər	DSK	Məlumatlar
5.5	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Monitorinqin nəticələri	DSK	Dəyişənlər
5.6	Çəkilərin hesablanması	Çəkilərin hesablanması	BHM tərəfindən təstiqlənən qeydlər	DSK	Məlumatlar
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	BHM tərəfindən təstiqlənən qeydlər	DSK	Məlumatlar
5.8	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumatlar	DSK	Mikro-məlumatların saxlanması
5-ci mərhələnin yekunu. Məlumatların işlənməsi					
6	Təhlil	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Məlumatlar	DSK	Hazır məlumat
6.1	İlkin nəticələrin hazırlanması	İlkin nəticələri hazırlanması 06-hasilatı (neft, qaz) əsasında 1-tıq (neft), 1-balans (neft) hesabat	İlkin nəticələr	DSK	Çıxış
6.2	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələr	DSK	Əldə edilmiş nəticələr
6.2.1	Hesabat intizamının yoxlanılması	Hesabat intizamının yoxlanılması	Statistik işlər proqramı	DSK	Hesabatı vaxtında təqdim etməyən aşkar edilmiş statistik vahidlər
6.2.2	Uyğunsuzluq və xətalərin aşkara çıxarılması	İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması	Statistik işlər proqramı	DSK	Hesabatları səhvlərlə təqdim edən aşkar edilmiş statistik vahidlər
6.3	Nəticələrin izahları	Çıxış nəticələrinin əsasında tam izahların hazırlanması	Hesabatların yekunları	DSK	Məlumatlar
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanması	Hesabatların yekunları	DSK	İlkin məlumatların məxfiliyinə nəzarət
6.5	Yekun nəticələrin formalaşdırılması	Yekun nəticələrin hazırlanması	Hesabatların yekunları	DSK	İstifadəçi üçün yekun nəticələri
6-cı mərhələnin yekunu. Nəticələrin təhlili					

7	Yayılma	Neft üzrə məlumatların yayılması	Təhlil və məlumatlar	DSK	Təhlil və məlumatlar
7.1	Məlumatların çıxış sisteminin yeniləşdirilməsi	Neft üzrə məlumatların aktullaşdırılması	nəşrlərin yayılmasına dair registr	DSK	Təhlil və məlumatlar
7.2	Yayılan məlumatların istehsalı	Neft üzrə məlumatların istehsalı	nəşrlərin yayılmasına dair registr	DSK	Təhlil və məlumatlar
7.2.1	Məhsul komponentlərinin hazırlanması	Məhsul komponentlərinin hazırlanması	statistik təhlil üzrə iş planı	DSK	Təhlil və məlumatlar
7.2.1	Məhsul komponentlərinin hazırlanması	Məhsul komponentlərinin hazırlanması	nəşrlərin yayılmasına dair registr	DSK	Təhlil və məlumatlar
7.2.2	Məcmuə və digər nəşrlərin istehsalı	Azərbaycanın energetikası	İRES	DSK	Azərbaycanın sənayesi statistik məcmuəsinin hazırlanması
7.2.3	Məlumatların internet informasiya bazalarında yerləşdirilməsi	Neftin istehsalı haqqında illik məlumatların veb bazada yerləşdirilməsi	06-hasilat (neft, qaz) və 1-TİG (neft) hesabatlarının yekun məlumatları, ABƏŞ-in məlumatları	DSK	Xam neftin istehsalı haqqında yekun məlumatların veb bazada (stat.gov.az) yerləşdirilməsi
7.2.3	Məlumatların internet informasiya bazalarında yerləşdirilməsi	Neftin ölkədaxili istehlakı, idxal-ixracı, qalıqların dəyişməsi haqqında illik məlumatların veb bazada yerləşdirilməsi	1-balans (neft) hesabatının yekun məlumatları, ABƏŞ-in məlumatları, Azərbaycanın xarici ticarəti (yanvar-dekabr) statistik bülleten	DSK	Xam neftin istehsalı haqqında yekun məlumatların veb bazada (stat.gov.az) yerləşdirilməsi
7.2.4	Ekspress-məlumatların və təhlili məruzələrin hazırlanması	Xam neftin istehsalı, istehlakı, idxal-ixracı və qalıqların dəyişməsinə xarakterizə edən təhlili məruzənin hazırlanması	06-hasilat (neft, qaz) və 1-TİG (neft), 1-balans (neft) hesabatlarının yekun məlumatları, ABƏŞ-in məlumatları, Azərbaycanın xarici ticarəti (yanvar-dekabr) statistik bülleten	DSK	Analitik təhlil
7.3	Yayılan məhsulların buraxılışının idarə edilməsi	Neft üzrə yayılan məlumatların buraxılışının idarə edilməsi	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.1	Təhlil üzrə iş planlarının hazırlanması	Təhlil üzrə iş planlarının hazırlanması	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.2	Buraxılış təqviminin hazırlanması	Buraxılış təqviminin hazırlanması	Təqvim	DSK	Külliyyatın buraxılışı
7.3.3	Buraxılışın idarə edilməsi	Buraxılışın idarə edilməsi	Məhsullar	DSK	İstifadəçi məmnunluğu
7.4	Yayılan məhsulların təşviqi	Yayılan məhsulların təşviqi	Məhsulların yayılması	DSK	Məhsulların idarəsi

7.5	İstifadəçilərin sorğularının idarə edilməsi	Neft üzrə hesabatların doldurulmasının idarəsi	Komitə sədri və ya komitə sədrinin müavinlərinin tapşırığı	DSK	İstifadəçilərin tələblərinə cavab
7-cı mərhələnin yekunu. Statistik məlumatların yayılması					
8	Arxivləşdirmə	Arxivləşdirmə	Prosesual nomenklatura, məlumatlar və metaməlumatlar	DSK	Arxivləşdirmə
8.1	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	Prosesual nomenklatura	DSK	Sənədlər
8.2	Arxivlərin idarə edilməsi	Arxivlərin idarə edilməsi	Prosesual nomenklatura	DSK	Sənədlər
8.3	Məlumatların və metaməlumatların saxlanması	Preserve data and associated metadata	Məlumatlar və metaməlumatlar	DSK	Arxivləşdirmə
8.4	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatlar və metaməlumatlar	DSK	Arxivləşmə
8-cı mərhələnin yekunu. Arxivləşdirmə					
9.0	Qiymətləndirmə	Proseslərin qiymətləndirilməsi	materialların qiymətləndirilməsi	DSK	Qiymətləndirmə
9.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	DSK	Qiymətləndirmə
9.2	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	DSK	Qiymətləndirmə
9.3	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	DSK	Qiymətləndirmə
9-cu mərhələnin yekunu. Qiymətləndirmə					